

Molla Pənah Vaqif poeziyasında epistolyar kommunikasiya ritualı

Rüstəm Kamal

Filologiya elmləri doktoru

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti. Azərbaycan

E-mail: kamalrustam@mail.ru

Annotasiya. M.P.Vaqif şeirlərinin təhlili əsasında məktub mübadiləsi ritualı araşdırılır. XIII əsr Azərbaycan mədəniyyətində gündəlik həyatın bir çox sferalarını kimi, saray həyatı da rituallaşmışdı. Vaqifin şeirləri gerçəklikdə mövcud olan mədəni ənənələri əks etdirir. Bu tam şəkildə məktub mübadiləsi ənənəsinə də aiddir.

M.P.Vaqif poeziyasının materialları üzrə epistolyar kommunikasiya ritualının öyrənilməsi XIII əsr Azərbaycan mədəniyyətində epistolyar kommunikasiya kontekstində maraq doğurur.

Açar sözlər: XVIII əsr mədəniyyəti, epistolyar kommunikasiya, ritual, poeziya, M.P.Vaqif, sevgi məktubları

Məqala tarixçəsi: göndərilib – 17.06.2020; qəbul edilib – 28.06.2020

The ritual of epistolary communication in the poetry of Molla Panah Vagif

Rustum Kamal

Doctor of Philological Sciences

Azerbaijan State Oil and Industry University. Azerbaijan.

E-mail: kamalrustam@mail.ru

Abstract. The article explores the ritual of exchange of letters based on the analysis of the poems of M.P.Vaqif. In the culture of Azerbaijan in the 18th century, many spheres of both court and everyday life were ritualized. Vagif's poems reflecting the cultural traditions that exist in reality. This fully applies to the ritual of the exchange of letters.

The study of the ritual of epistolary communication based on the poetry of M.P.Vaqif is interesting in the ibtext of epistles communication in the Azerbaijani culture of the 18th century.

Keywords: culture of the 18th century, epistollary communication, ritual, poetry, M.P.Vaqif, love letters

Article history: received – 17.06.2020; accepted – 28.06.2020

Giriş / Introduction

XVIII əsr Azərbaycan mədəniyyətində saray həyatının bir sıra sferalarını rituallaşmışdı. Müşayyən savaş, ov ritualları ilə yanaşı, məktub mübadiləsi ritualları mövcud idi. P.Kərimov haqlı olaraq qeyd edir ki, "Müsəlman şərqi ölkələrində məktub bədii bir janr olmuşdur və məsələn, M.Füzulinin Osmanlı dövlətinin yüksək vəzifəli məməru Nişançı Paşa yaxşılığı "Şikayatnamə" adı ilə məşhur olan məktubu bədii əsər, nəşr nümunəsi kimi oxunmuş və oxunmaqdadır. Məktublar katiblər tərəfindən köçürürlər və ən müxtəlisf oxucular üçün maraq doğuran bədii sənət nümunəsi kimi yayılırdı" [3, s.186].

Əsas hissə / Main Part

Vaqif poeziyası [1] gerçəklilikdə mövcud olmuş mədəni ənənələri əks etdirir. Bu məktub mübadilis ritualına da şənil etmək olar. Məktublar müxtəlif məzmunda (görüş, hədiyyə istəmə, diplomatik, hərbi və s.) məqsədlərlə yazıılır. Şair əsasən "kağız", "namə" sözlərindən istifadə edir. Məktub motivi poetik mətnlərdə özünməxsus semiotik statusa malikdir.

Epistolyar kommunikasiya makanında Vaqifin müəllif obrazı çox fəldir. Hələ 1927-ci ilə V. Vinoqradov yaxırkı ki, müəllif obrazı bütün bədii əsərin içində keçir. Sözlərin toxumasında və təsvir üsullarında ... Bu "real" Tolstoyun, Dostoyevskinin, Qoqolun üzü deyil. Bu yazıçının özünməxsus aktyor tipidir" [3, s.311]. Böyük alim demək istəyir ki, müəllif obrazı əsərdə müxtəlif üslub maskaları altında çıxış edən yaxızının obrazıdır. Əsərin əsas ideyəsi – müxtəlif üslubi müstəvilişlərin kəsişməsində aşkar olunan ideya obrazdır. Başqa sözlə, müəllif obrazı gerçək biografiq şəxsiyyətin istifadə etdiyi bədii vəsitişlərin birləşmə nöqtəsidir.

Müəllif (onu ənənəvi olaraq "göndərən" adlandıraq) məktub vəsitişlə öz məqsəd – məramını, istəyini başqa personaj, "adresata" çatdırır. Bu zaman başqa personajlar da bu kommunikativ aktda iştirak edir, məqsədin həyata keçirməsinə yardım edirlər. Həmin personajları ümumiləşdirici "mediator" termini ilə səciyyələndirilir. Vaqif şeirlərində mediator rolunda simvolik obrazlarla (bədi-səba) yanaşı, katib, qasid obrazları çıxış edir.

*Bir namə yazmışam can tiza-üzə,
Badi-saba apar san o gül üzə.
Soruşa yar ki, bu kimdəndir biza?
Söyləgilən: - Sizin divanədəndir.*

yaxud

*Əlim yetməz-namə yazib dərdimi
Göndərirəm badi – səbədan sənə [1:24].*

Məktub (namə) divan ədəbiyyatının simvolik obrazlarından biri olub, Aşıq və Məşqə arasında virtual əlaqə vəsitişidir. Ənənədən gələn bu obraz Vaqifdə real, "maddi" obraz kimi çıxış edir, gerçək münasibətləri ifadə edir.

*Nolurdu kim, olaydım qasidin qoyundakı kağız
Ki, mən də Qələya bir yol gedəydim bu gedənlərtək [1, s.104].*

Vaqifin şeirlərində epistolyar kommunikasiya ilə bağlı olan davranış əkləri, yaşantular situasiyalıdır. Məktubun əgyardan xəbərsiz, gizlin yara çatdırılması və ondan xəbər gözləntisi situasiyanın elementləridir.

*Deməli çox gizlin dərdi-dilim var,
Qorxuram ki, deym, eysidə əğyar,
İstərəm ki, yazam göndərəm, ey yar,
Şəhər oğrun əsan yel ilən sənə!*

Bəzən "göndərən" namənin "adresat" a çatmamasından, ya da onun əgyar əlinə keçməsindən narahatlıq keçirir.

*Göz qaldı yollarda, can intizarda
Gəlmədi canandan, təzə bir xəbər.
Mənim taqətim yox qəlam tutmaq,
Kim ola ki, yara yaza bir xəbər [1, s.70].*

yaxud

*Yazib bir namə göz yaşila ol dildərəm
Sarıri-hüsna, yəni sah olan sərdarəm göndərdim [1, s.106].*

Yardan hər məktub (kağız) gələndə sevincindən özünə göz aydınlığı da verir.

*Aydın olsun gözlərim, gəldi yarın kağızı,
Könlümi şad eylədi gözəl nigarın kağızı.
Oxudum, opdum, gözə surdum, dedim: sad mərhəba,
Gözüm üstü var yerin, ey güluşların kağızı [1, s.104].*

"Kurtuaz ehtiras" (əgər belə demək mümkünsə) XVIII əsr Şuşa şəhər mədəniyyətinin semiotik fenomenlərindən biridir. Vaqif şeirlərində "kurtuaz" münasibətlər modeli"nin janr prinsipi ilə aktuallaşması janr – tematik toposların seçimini sacılıyandırır, cünki "sujet özlüğündə həyau quadrati dark etmə vəsitişidir" [5, s.216]. Yarı yola gətirməyin bir çərəsi də ona məktubla şer yəzib göndərməkdir.

*Vaqif, canan ilə tərd oldu ara,
İmdad sona qaldı, eyla bir çara.
Bir qafiyə qayır, göndər ol yara,
Balkə dərdiməzə dəvalar olsun [1, s.65].*

Məktubun gözəl zahiri görkəmə malik olması, ona atıfların vurulması Şərqi ənənəsindən gələn hadisədir. Ona görə də katib-nəqqəş obrazı ədabi ənənəsində simvolik obrazlardan bürdə. Kətiblik xəttaltı sənətinin xüsusiyyətlərini özündə eks etdirir. Gözəl xətti, nəfis tərzdə yazılış məktublar göndərənin sosial statusundan xəbər verir, yarım məktub onun gözünü oxşayır.

*Na xoş nəqqəsimiş bu naməni (yarəb), yazan katib
Hünar izhar edib, surətdə möcüz göstərənlərtək [1, s.105].*

Yardan gələn məktublar Vaqif üçün onun metonimik avəzedicisinə çevrilir.

*Səfərdə yar yanından gələn kağızları bir-bir
Öpər Vaqif, basar bağırma hərdəm gülbəndilərtək [1, s.105].*

Nəzərə alsaq ki, o dövrədə poetik mətnlər sosial ritualın tərkib hissəsi idi. Poeziyanın "xidməti xarakteri" özünü daha çox epistolyar janrda da göstərirdi. Mənzum epistolyar mətnlər dost yazışmalarında, məşət və ya diplomatik təcrübədə gerçəkləşdirilirdi. Müxəmməs, qəzəl kimi ənənəvi poetik janrlar kommunikativ ritualın tərkib elementinə çevrilmişdi.

*Vidadidən gələn kağız məni fərəxəndəhal etdi,
Bu həli gördü qəm filhal məndən intiqal etdi.
Uçub konlum qusu pərvəz qisa caci-əlayə,
Əcəb yox kim, bu məktubu özünə qarru bal etdi.
Ziyavi – şəms tək etdi, məni bədr eylədi, hala
Əğərci qəddimi dövrəni – filməzi hilal etdi.
Səvədi namənin, ey dil, məgar zülməti – heyvandır.
Ki, ruhumu Xızır tək ondan bəsa kəshbi-kamal etdi.
Xəyal etmişdi Vaqif kim, rəvan bir xoş qəzəl yazın,
Rəvan olmuşdu qasid kim, bunu ancaq xəyal etdi [1, s.102-103].*

Ümumiyyətlə, mənzum məktublaşmalar dövrün fəal ritual kommunikasiya prosesinə çevrilmişdi. Heç şübhə yoxdur ki, Vaqifin Vidiyyə, Ağqızıoğlu Piriyə, Huseyn xan Müştəqə və başqaşalarına yumorla, zarafatıyla yazardığı şeirlər əsildə epistolyar kommunikasiya mədəniyyətinin məraqlı örnəkləridir.

Vaqif Hüseyin xan Müştəqa qasidəsilə göndərdiyi məktubda tüfəng bağışlamasını xahiş edir. Hüseyin xan Müştəqə da ona müxəmməslə cavab məktubu yazar.

*Gəlmış ol alicənəbin qasidi istər tüfəng,
Ey gözüm, nazzar qıl, bax hər yan, əxtər tüfəng.
Eyləsin tap kim, görənlər səyələsin bəltər tüfəng,
Kamil olsun cövhəri iştirəndə naqşı - şər tüfəng.
Neylər, aya, bilməzəm, ya rəb, bu şuxu şər tüfəng? [1]*

Vaqif ilə Ağqız oğlu Pirinin Məhəmmədxan bəylə mənzum məktublaşmaları da maraqlı epistolyar kommunikasiya örnəkləridir. Bu məktublarda zərafatlaşma, sətəşmə pafosu hökm sürür. Vaqisin qalabayı Məhəmmədxan bəyə ünvanlanmış məktubu tamam bu ruhdadır. A.Dadaşzadə həmin məktublaşmalarından belə qonaqə golir ki, Ağə Məhəmməd şah Qacar Şuşa qalasına "hücum zamanı qalanın mühüm yollarının müdafiəsi sarayın nüfuzlu adamlarına təşşiriləmiş". Vaqisin qoşmasına, Şuşanın çətin günlərində ciddi bir vəzifə etibar edilmiş Məhəmmədxan bəyin daha artıq öz şoxisi işlərinə başı qarışması faktu lağla qoyulur:

*Gəl, ey qalabayı, Məhəmmədxan bəy,
Əgər səyyad isən, bərəni saxla!
Nağaraxandanın yolların gözlə,
Boşşalıdan gələn dorəni saxla!...

Şən mənim sözüüm heç gətirme şak.
Bizim evlərda da gəl görün tək-tək,
Dirrik-torvazə yaxşı keşik çök,
Kişniş, şüyüt, təzə tərəni saxla!*

Ağqız oğlu Pirinin Məhəmmədxan bəyin adından yazdığı məktubunda da bir sıra məlumatlar vardır. Buradan öyrənilir ki, Vaqifə də mühüm bir nöqtənin müdafiəsi təşşiriləmiş: "Əsgərandan aşağı otmasın yoluñ, son elo cəh elo oranı saxla!" Eyni zamanda bu şeirdən Vaqisin artıq yaşa dolduğu, lakin zirəklilik və çevikliyini saxladığı aydınlaşır:

*Az qalıbdır yaşım yetirə yüzə,
İnnən belə bəşdir, dəm vermə sözə,
Qılınçı, tüfəngi bağışla biza.
Kağız, qələm, davat, Qur'anı saxla! [6, s.199]*

Müasirə jannında məktub "göndərən"la "adresat" arasında "mənə kontakt" zəruridir, yəni onların "mənə fokuslan" üst-üstü duşməlidir. Zərafatların adekvat qəbul olunması şeirləşmə aktına ritual səciyyə veridir. Bu epistolyar ritualın məqsədi yalnız informasiya mübadilası deyil, həm də əlaqələrin qorunub saxlanılması idi. Ona görə də "hər iki şairin şeirlərinin estetik tutumu bir-birinə tən golur" [4, s.39].

Tarixdən məlumdu ki, rəqibti təhdid etmək, ona hərba-zorba gəlmək savaş ritualının tərkib elementidir. "Ağə Məhəmməd şah otuz üç gün Şuşanı mühasirə etdi. Qalanın ətrafini əzəmtli qoşununa iqamətgah edərək, çadırlar qurdurub oturdu. O, elçi və məktublar gəndərdi. Çalıdı ki, cürbəcür yollarla İbrahim xanı özüne tabe etsin və Qarabağ əhalisini itətərə gətirsin. Lakin mümkün olmadı. Axırda Şirazlı Seyyid Məhəmməd Ərfinin ince təbənin məhsulu olan qəsidişlərdən bir beytü məqam və vaxta münasib bitdi. Bu beytin bəzi sözlərini dayışdırıb xanı qorxutmaq üçün yəzib gəndərdi."

*Fələkin mancanağından fitna daşı yağır,
Şən axmaqcasına Şışə içərisinə sığınmışam.*

Bu məktub mərhüm xana yetişən kimi mübarək gözlərlə onu mütaliə etdi. Hüzuruna yaxın qulluğunun nədimi, baş katibi və dövlətin möhkəm bir sütunu olan qazaxlı Molla Pənah Vaqifi çığırdı...

... Molla Pənah Vaqif o saat Ağə Məhəmməd şahın məktubunun dağına ənber qoxulu qələmələ bu şeiri yəzib gəndərdi:

*Əgər məni qoruyan, mənim bildiyimdir,
O, şəşəni daşın qoltuğunda mühafizə edər.*

Ağə Məhəmməd şah məktubunun cavabını nəzərdən keçirdi. "Qazəbinin buxarı başına vurub, ağılı başından çıxıd" [8, s.50-51].

Azərbaycan ədəbiyyatının fəlsəfi epistolyar sənədlərindən biri də Vaqisin Vidadiyə ünvanlaşdırılmış "Bax" rəflisi mənzum məktubdur. Əhməd bəy Cavanşir "Fəlakət o zaman azadlığında buraxılmış və canlı təssərrüt altında olub, öz golçucu üçün kədərlənən Molla Panahın dostu Vidadi taxallüsli Molla Vəliyə yazdığı bir məktubda çox gözəl təsvir edilmişdir" [7:174]. Sui-qəsd nəticəsində Qacarın ölümündən sonra zindandan qurtulan şair öz dostuna təlcin gərdişindən, "dovranın gərçəkəstəndən" gileyilənir.

Nəticə / Conclusion

Bələdiyliklə, Vaqisin şeirləri əsasında epistolyar kommunikasiya ritualının tədqiqi XVIII əsr Azərbaycan mədəniyyətində epistolyar kommunikasiyanın daha geniş kontekstdə araşdırılmasına imkan verəcəkdir.

Ədəbiyyat / References

1. Vaqif. Əsərləri. Bakı: Yaziçı, 1988.
2. Виноградов В.В. О языке художественной прозы. М., 1980.
3. Kərimov R. Sadiq bəy Əfşərin türkçə məktubları // "Azərbaycan" jurn. – 2012- №7.
4. Osmanoğlu M. Azərbaycan realist poeziyasının təkamülü. Ali məktəblərin filologiya fakültələri üçün metodik vəsait. Bakı, 2011.
5. Lotman Yu M. Səmiyosfera. SPb: İskusstvo- SPb, 2010.
6. Dadaşzadə A. XVIII əsr Azərbaycan ədəbiyyatı (monoqrafiya). Məqalələr. Bakı: Təhsil, 2017.
7. Əhməd bəy Cavanşir. Qarabağ xanlığının 1747-1806-ci illərdə siyasi vəziyyətinə dair // Qarabağnamələr. I kitab. Bakı: Yaziçı, 1989.
8. Mirzə Adığözəl bəy. Qarabağnamə // Qarabağnamələr. I kitab. Bakı: Yaziçı, 1989.

Ритуал эпистолярной коммуникации в поэзии М.П. Вагифа

Рустам Кямал

Доктор филологических наук
Азербайджанский Государственный Университет Нефти и Промышленности. Азербайджан.
E-mail: kamalrustam@mail.ru

Резюме. Исследуется ритуал обмена письмами на основании анализа стихов М.П. Вагифа. В культуре Азербайджана XVIII века были ритуализированы многие сферы как придворной, так и повседневной жизни. Стихи Вагифа отражают культурные традиции, существовавшие в действительности. Это в полной мере относится и к ритуалу обмена письмами.

Изучение ритуала эпистолярной коммуникации по материалам поэзии М.П. Вагифа интересно в контексте эпистолярной коммуникации в азербайджанской культуре XVIII века.

Ключевые слова: культура XVIII века, эпистолярная коммуникация, ритуал, поэзия, М.П. Вагиф, любовные письма